

UOT 81.

Bənövşə Məmmədova
Azərbaycan Dillər Universiteti
benovshem.m@gmail.com

KARL FOSSLERİN “DİL KİMLİYİ” KONSEPSİYASINDA İDEALİST POZİTİVİZMİN İNİKASI

Açar sözlər: “*dil kimliyi*” nəzəriyyəsi, idealist pozitivizm, Karl Fossler, Benedetto Kroce

Key words: “*language personality*” theory, idealist positivism, Karl Vossler, Benedetto Croce.

Ключевые слова: теория «языковой личности», позитивистский идеализм, Карл Фосслер, Бенедетто Кроче.

XX əsrda öz inkişafının ən intensiv mərhələsinə qədəm qoymuş “dil şəxsiyyəti” nəzəriyyəsi öz dövrünün aparıcı fəlsəfi doktrinalarının təsirindən kənardan qalmamışdır. Fəlfəsi doktrinaların bir-birini ən sürətli şəkildə əvəz-lədiyi bu yüzüllikdə insana, şəxsiyyətə, insanların ən aparıcı ünsiyyət və fikri ifadə vasitasına münasibətin bir formatdan digər formatda intnesivliklə keçid etdiyi XX yüzüllikdə dil şəxsiyyəti nəzəriyyəsinin də fərqli nəzəri zəminlərə “oturulma” cəhdləri müşahidə edildi. Heç şübhəsiz ki, bu ilk növbədə, “çox vaxt fəlsəfənin bütün elmlərin anası hesab edilməsi”, “ictimai şurun, məhz, fəlsəfi kateqoruiya olması” və bu səbəbdən də “müasir təbiətşünaslığın, fizikanın, riyaziyyatın fəlsəfəyə əsaslandığı” kimi, “dilçilik elminin də ... ilkin inkişaf mərhələsində fəlsəfənin bir hissəsi kimi meydana gəlməsi” gerçekliyini əyani şəkildə təsdiq edir [1, s. 19].

Digər tərəfdən dilin fəlsəfənin ən qlobal problemlərindən biri olması gerçəkliliyinin etiraf edildiyini də ortaya qoyur. Belə ki, S.Xəlilovun qeyd etdiyi kimi, “xüsusən *dilla ifadə olunan bilik* artıq ancaq sonlu, müəyyən və riyazılmalıdır bilən, məntiq formaları əsasında qurulan, bir sözlə, **formal bilikdir – informasiyadır**. Canlı bilik isə hələ varlıqla əlaqələrdən tam məhrum olmamış, qoparılib ayrılmamış, dil qəlibinə salınmamış, “konservləşməmiş” bilikdir (kursiv bizimdir. – B.M.) [2, s.73]. Dilçilik və fəlsəfənin müstərək fəaliyyəti nəticəsində həm real dil, həm də potensial “dil” bilik, yəni altşüur bilik paradigmalarını “istehsal edən” idrak fəqliyyəti öyrənilir. Dil şəxsiyyəti (həm fərdi, həm də milli dil şəxsiyyətlərindən söhbət gedir) geniş anladaklı bilik paradigmalarını ehtiva etdiyindən hər iki kontekstdə,

yəni həm verbal reallıq qazanmış (mətnlər formatında ifadə tapmış) bilik paradiqmalarını, həm də informasiya metabolizmi formatını formalaşdırın koqnitiv mexanizmlər sistemini əhatə edir. Təsadüfi deyil ki, məhz XX əsr də "*Dil mövcudluğunə əsası olduğundan, elə dünyanın özü də sonsuz, nəhayətsiz mətni təcəssüm etdirir. Əslində, hər şey mətnlaşır*" [3, s.88] – kimi flaqların lozunq formalaşsa bilmişdir. Dekonstruksiya ideoloqu J.Derrida-nın dilindən səslənmiş bu ifadənin perifrazına yol versək deyə bilsək ki, əslində "Dil və eləcə də nitq davranışının şəxsiyyətinə əsas ifadə formalarından biri, bəlkə də birincisi olduğundan şəxsiyyət özünü elə nitqində, dil kimliyində təzahür etdirir. Əslində, şəxsiyyətin kimliyi onun ifadə etdiyi mətnlərdə gizlidir. Hər şey (şəxsiyyətin bütün arzu-istəkləri; motiv və intensiyaları; əxlaqi-etiğ tabu və doqmaları, estetik prioritətləri və s.) mətnlaşır". Bu baxımdan, dilin fəlsəfi problemlərinə daha dərindən baş vurulması XX əsr də dil şəxsiyyəti ideyasının daha da təkmilləşməsinə, onun sərf linqvistik təlim formatından çıxaraq multidisiplinər problemləri statusundakı mövqelərinin sabitlaşmasına yol açdı.

XX əsr fəlsəfi cərəyanları – pozitivizm (L.Viqteneşteynin timsalında), ekzistensializm (M.Haydegerin timsalında), neokantçılıq (E.Kassirerin timsalında), strukturalizm və poststrukturalizm (R.Bart, M.Fuko), o cümlədən, dekonstruksiya (J.Derrida), habelə psixologiyadan fəlsəfəyə və ümumilikdə humanitar elmlərə "siçramış" an gənc cərəyanlardan olan psixoanaliz (Z.Freyd, J.Lakan), analitik psixologiya (K.Q.Yunq) və b. dil şəxsiyyəti nəzəriyyəsinin ideya-konseptual zəminin formalaşmasında həlliədici rol oy-namışdır.

M.A.Demyankonun qeyd etdiyi kimi, XX əsrin 20-30-cu illərinin dilçilik görüşləri estetik individualist K.Fossler, filosof-simvolist E.Kassirer, ekzistensialist və eyni zamanda personalizasiya tərəfdarı L.Vaysgerberin ciddi təsirinə məruz qalmışdır [4, s.19]. Göründüyü kimi, L.Vaygerberin dilçilik görüşləri və deməli onun əsasını qoyduğu "dil kimliyi" nəzəriyyəsi dolayısı ilə həm də eksensionalizm fəlsəfi cərəyanının əsas doqmalarının təsirindən yan ötməmişdir. XX ərin I yarısında fəlsəfi fikirlərin zəngin koleydoskopunun "dil kimliyi" nəzəriyyəsinə hansı aspektdən və hansı səviyyədə təsir etdiyini müəyyənlaşdırmaq üçün ayrı-ayrı istiqamətlər üzrə təhlilimizi davam etdirək.

Pozitivizmin "dil kimliyi" nəzəriyyəsinə təsiri: Dil kimliyi nəzəriyyəsinin yaranmasında həlliədici rol oynamamasına baxmayaraq, Karl Fossler (və onun idealist pozitivizmi şəxsiyyət – dil, idiostil problemlərinin təhlilinə böyük töhvə vermiş dilçilər sırasında anılır).

Dilçilikdə pozitivizm daha çox Karl Fosslerin adı ilə bağlılsa da, əslində bu fəlsəfi cərəyanın ciddi təsirini öz üzərində hiss etmiş dilçilər "Gənc

qrammatiklər məktəbi”nin nümayəndələri olmuşlar. N.S.Şarafutdinovun qeyd etdiyi kimi, “gənc qrammatiklər” nə romantiklər idi, nə də naturalistlər idi. Onlar üzlərinin “fəlsəfəyə inamsızlığında” Oqüst Kontun pozitivizminə və Herbertin assosiativ psixologiyasına istinad edirdilər. Maraqlıdır ki, “Gənc qrammatikləri” təqnid edən Fosslerin özü də birinciləri pozitivistlər qismində dəyərləndirir [5, s.219]. Yəni, burada eyni pozitivist platformda yanaşma fərqliliyindən səhbət gedir.

Məlumdur ki, dilin fəlsəfi problemlərində daha çox, canlı insanın dañışığına diqqət yetirilməsini vacib sayan, dialektlərin öyrənilməsinin labüdüyüünü önə çəkən “gənc qrammatiklər” dilin olduğu kimi, yəni fəlsəfi “yük-ləməldən” kənar öyrənilməsini daha doğru hesab edirdilər. “Dili (yəni, abstrakt anlayışdakı “dili” – B.M.) xüsusi bir şövqə, **danişan insanı işə çox az tədqiq edildiyini**” özünəqədərki dilçiliyin əsas qüsuslarından sayan Leypsiq məktəbi (kursiv bizimdir. – B.M.) [6, s. 33].

Göründüyü kimi, pozitivism dilçilik araşdırılmalarının vektorunu daha çox insanın, fərdin üzərinə, canlı danışığın üzərinə keçirmək ehtiyacını yaratır. Maraqlıdır ki, XIX əsr dilçiləri danişan insanın nitqinə diqqətin yönəldilməsi vacibliyini vurğularalar da, bu istiqamətdə araşdırılmalar, o cümlədən “dil kimliyi” nəzəriyyəsi yalnız onilliklər sonra ərsəyə gələ bildi. Bu kontekstdə N.I.Jinkinin fikri ilə razılaşmamaq çatındır. Dilçi bir qədər ironik tərzdə qeyd etmişdir: “Nə qədər paradioksal görünə də, **dilçilər uzun müd-dət susan insanı tədqiq etmişlər**” (kursiv bizimdir. – B.M.) [7, s. 25]. Məhz, XIX əsrin sonu-XX əsrin əvvəllərindən etibarən danişan insana maraq artıqca, Humboldtun fərdin dili ilə toplumun, xalqın dilinin ortaqlığı və fərqliliyinin, habelə birləşmə mövcudluq şəraitinin öyrənilməsinə maraq da artdı. Və pozitivist nöqtəyi-nəzərdən, dilin tədqiqi məsələlərində fərdin fəaliyyəti, yəni nitq fəaliyyəti prizmasından öyrənilməsinə üstünlük verilməyə başlanıldı.

XX əsrə pozitivism estafetini ötürülməsində Karl Fosslerin estetik idealizmi mühüm rol oynamışdır. Dilçilikdə pozitivism ideyalarının inkişaf etdirilməsi kontekstində Karl Fosslerin dil və şəxsiyyət (fərd) probleminə münasibəti xüsusi maraq doğurur.

K.Fosslerin 1904-cü ildə işiq üzü görən “Dilçilikdə pozitivism və idealizm” əsərində üslubiyyati ön plana alan, onun “sintaksisdən önce gəldiyini” və əslində, sintaksi “müəyyənləşdiridiyi” iddia edilirdi. K.Fossler yazırıdı: “**Qrammatika, əslində üslubların və ya ədəbiyyatın tarixinin bir hissəsidir... Üslub** – ümumidən fərqli olaraq, **dilin individual istifadəsidir.** (burada üslub nitqlə eyniləşdirilir. – B.M.). Fərdi yaradıcılığın bəhrəsi olduğundan dil istifadəsinə üslubiyyat öyrənir... **Əvvəl üslubiyyat, sonra sintaxis.**” (kursiv bizimdir. – B.M.) [8, s.170]. Göründüyü kimi, eyni fəlsəfi plat-

formdan – pozitivizmdən nəşət tapmalarına baxmayaraq, K.Fosslerin idealist pozitivizmi "gənc qrammatiklərin" dil fəlsəfəsinə oppozisiyada durur. Z.İ.Rezanovanın da diqqət çəkdiyi kimi, K.Fossler yalnız hazır "**mətn formatında dil və şəxsiyyətin, dil və xalqın dərin kauzal əlaqəsinin anlaşılı biləcəyi**" mövqeyindən çıxış ediridi. Bu baxımdan Fossler aparıcı linqvistik fənn kimi üslubiyyatı nəzərdən keçirməklə kifayətlənməyib, onu (*stilistikanı*) həm də *kulturoloji fənn statusunda* nəzərdən keçirməsi tam məntiqəmüvafiq görünür (kursiv bizimdir. – B.M.) [9, s.142]. Fossler dilçilikdə bilavasita linqvistik təhlil formatını ikinci plana atmaqla, məzmun və üslub cəhəti ni ön plana alması, onun ümumiyyətlə, klassik anlamdakı linqvistikianın iyerarxiy cəhətdən ədəbiyyat və kulturologiyandan daha "sonrakı" mövqeyə salması anlamına gəlirdi. Bu yanaşma isə son nəticədə, Fosslerin "dil kimliyi" konsepsiyasında sərf üslub, idiotil aspektlərinin daha böyük faktor kimi nəzərə alınmasın şərtləndirmiş və hətta sonuncuların da (üslub və idiotilin də) linqvistik təhlil formatında deyil, filoloji-kulturoloji dəyərləndirmə formatında təqdim olunmasına yol açmışdır.

Məlumdur ki, pozitivizm fəlsəfəsi ilə yanaşı, italyan filosof-estetik Benedetto Kroçenin (1866-1952) təsirinə məruz qalmış K.Fossler *dili fərdi yaradıcılıq məhsulu* kimi dəyərləndirirdi [10, s.324] ki, bu da əslində dil kimliyi ideyasının nəzəri platformu ilə səsləşən yanaşma kimi dəyərləndirilə bilər. Məhz, B.Kroçenin təsirilə Fosslerin estetik idealizmi nitq aktını yaradıcılıq aktına, hətta poeziyaya bərabər tutmağın, dilçiliyi estetika ilə vəhdətdə nəzərdən keçirməyin məqsəd uyğunluğunu önsürdü (bax: [11, s. 2]). "Mən də Kroçə kimi dilçiliyi tarix fənnləri sırasında aid edirəm" – etirafını səsləndirən K.Fossler dili fərdi yaradıcılıq təzahürü olan ayrı-ayrı "dil istifadələrinin, dil ifadələrinin" (yəni, fərdi nitq təzahürlərinin – B.M.) məcmusu kimi nəzərdən keçirir. "Nə qədər fərd varsa, bir o qədər üslub var" [10, s.324, 328] – deyən dilçi, əslində abstrakt dili təyinləndirə bilmir. Bu mənəda Fosslerin "dil kimliyi" konsepsiyasında müəyyən assimmetriklik ortaya çıxır: dilçi fərdi dil kimliyini ön plana almaqla, milli, sosial, yəni toplumsal dil kimliyinin konturlarını dəqiqləşdirməkdə çətinlik çəkir. Lakin obyektivlik naminə onu da qeyd edək ki, Fossler "dilçiliyin idealistik sisteminin" təsirini dilə gağırdıyi kontekstdə dillerin "xalq individuallığını" görə fərqləndirilməsi və müvafiq istiqamətdə təhlil edilməsi vacibliyini da vurğulamışdır. Lakin burada da dillerin yalnız 1) sərf estetik və 2) estetik-tarixi aspektdə tədqiqinin mümkünlüyünü qeyd edən dilçi, fonetika, morfologiya, sintaksis əsasında dil materillarının dəyərləndirilməsinin "nəzəri deyil, sadəcə praktik fərqliyyələrə istinadən" mümkün ola biləcəyini də iddia etmişdir [10, s. 333]. Başqa sözlə desək, Fosslerə görə, dil yalnız fərdi dil kimliklərinin, fərdi üs-

lub təzahürlərinin məcmusu olamaqla yalnız sərf estetik və tarixi planlı təhlillərə məruz qala bilər. Yəni, dilçi estetik “fasad”ın hansı dil vahidlərinin iştirakı ilə “ucaldırılmasının” öyrənilməsini “texniki tərəf” sayaraq bir o qədər də əhəmiyyətli məqam kimi dəyərləndirir. Dilçilik adəbiyyat, tarix və estetikanın yardımçı altdisiplini statusu səviyyəsinə endirilməklə bərabər, “dil kimliyi” anlayışı sərf estetik-idealistic rakursdan dəyərləndirilir.

Yeni pozitivist platformdan çıxış edən K.Fosslerin açıqladığı mövqeni antipozitivizm kimi dəyərləndirən Z.I.Rezanova onun (Fosslerin – B.M.) təkcə pozitivizmə qarşı deyil (burada pozitivizm deyildikdə, “gənc qrammatiklərin” pozitivist konsepsiyası nəzərdə tutulur. – B.M.), eləcə də F.de Sos-sürün XX əsərin əvvəllərində artıq dilçilik tədiqatlarına yeni istiqamət vermiş strukturalizminə qarşı da çıxış etdiyini vurgulamışdır [9, s. 141]. Fosslerin yanaşmasına görə, strukturalizm dili və deməli dil kimliyini onun idealist ruhundan kənar, estetikasını nəzərə almadan tədqiq edir, sərf formal, yəni struktur özəllikləri ön plana alır. Halbuki (K.Fosslerə görə) dilin, ayrı-ayrı fərdlərin təkrarsız “dil ifadələrində” təzahür tapan qrammatika deyil, üslub, tarix və estetikadır.

Dil kimliyi nəzəriyyəsinin təşəkkül tarixini izləmiş V.M.Alpatov qeyd edir ki, Fosslerin əsəri yalnız müqayisəli-tarixi dilçiliyin əsl mənada “linqvis-tika” kimi qəbul edildiyi dövr üçün ciddi rezonans yaratmışdır. Bununla belə etiraf etmək lazımdır ki, 1949-cu ildə vəfat etmiş və *hələ həyatda ikən “lin-qvistik autsayderə” çevrilərən, nekroloqunda yalnız adəbiyyatşunas kimi xatırlanılan Karl Fosler* (kursiv bizimdir. – B.M.) [12, s.52] dil kimliyi nəzəriyyəsinin “şəxsiyyətə yaxınlaşmasında” əhəmiyyətli dərəcədə rol oynamışdır.

Bütün bu təzadlı dəyərləndirmələrinə baxmayaraq, K.Fosslerin adı haqlı olaraq, “dil kimliyi” nəzəriyyəsinin ideya qaynaqları rolunda çıxış etmiş dilçilər sırasında çəkilməkdədir (bu barədə daha ətraflı bax: [13, s.2]; [14, s.145]; [15, s.170]).

Fosslerin “dil kimliyi” konsepsiyasının təhlilini yekunlaşdıraraq belə ümumiləşdirmə apara bilərik: V.P.Muratın qeyd etdiyi kimi, Fossler Humboldt ideyalarının təhrifinə yol verərək, üslubiyyati dilçiliyin mərkəz fənn elan etmiş və dila yalnız fərdi-individual başlangıç tanımaqla, ümumi olanı – xalqın dilini, demək olar ki, ikinci plana atmışdır [16]. Məhz, bu cəhət Fosslerin fərdi dil kimliyinə yanşmasını mahiyyət etibarilə Leo Vaygerberin “dil kimliyi” nəzəriyyəsindən keyfiyyətçə fərqləndirir. Belə ki, neohumboldtçuluq platformundan çıxış edən Vaysgerber Humboldtun ümumi və xüsusi olan dil reallaşması formatını mənimşəməkla onu fərdi milli kimlik və xalq milli kimliyi formatına salmışdır. Fossler isə həmin dixotomiyanı iyerarxik “zəncir” şəklində salaraq, fərdi üsluba birmənalı üstünlük tanımışdır.

İstifadə olunmuş ədəbiyyat

1. Babayev, A.M. Dilçiliyi giriş, – B.: Maarif, – 1992. – 504 s.
2. Xəlilov, S.S. Fəlsəfə: tarix və müasirlilik (Fəlsəfi komparativistika). – Bakı, "Azərbaycan Universiteti" nəşriyyatı, – 2006. – 420 səh.
3. Derrida Jacques. Différence. In: Critical Theory since 1965, ed. by Hazard Adams and Leroy Searle, Tallahassee, University Press of Florida, –1986. – p.83-94.
4. Демьяненко М.А. «Новая» философия и теория языка в Германии 20-30 гг. 20 в, Москва, 2006. автореферат диссер... канд.филол. наук., 26 с.
5. Шарафутдинова, Н. С. Теория и история лингвистической науки. 3-е изд., испр. и доп., Ульяновск : УлГТУ, 2012. 346 с.
6. Axundov, A.A. Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları, – Bakı: "Maarif", – 1979. – 256 c.
7. Культура русской речи Граудина Л.К., Ширяев Е.Н.(ред.), 271 с., https://zism2005.ucoz.ru/_Id/0/99_Russian_Lang.pdf
8. Фосслер, К. Позитивизм и идеализм в языкознании (С.164-178) // История языкознания: XIX – 1-я половина XX в. / Сост., автор комментариев и заданий д-р филол. наук З.И. Резанова. – Томск: Изд-во Том. ун-та, 2010. – Ч . 1. – 2 6 6 с.
9. Резанова, З.И. Лингвистика рубежа веков. Смена предметной сферы. В поисках метода, с.140-145. // История языкознания: XIX – 1-я половина XX в. / Сост., автор комментариев и заданий д-р филол. наук З.И.Резанова. – Томск: Изд-во Том. ун-та, 2010. – Ч . 1. – 266 с.
10. Звегинцев, В.А. История языкознания XIX-XX веков в очерках и извлечениях. В 2-х частях. Часть I. Издание третье, дополненное. Издательство «Просвещение» –Москва, –1964, –496 с.
11. Бондаренко, А.В. Онтологический статус языка и его объективное позиционирование в современной лингвистике //Армия и общество. Языкознание., 2008 <https://cyberleninka.ru/article/n/ontologicheskiy-status-yazyka-i-ego-obektivnoe-poziitsionirovaniye-v-sovremennoy-lingvistike>
12. Алпатов, В.М. Об изучении языковой личности с речевыми жанрами и без // Жанры речи. – Саратов: Издательский центр «Наука», 2011. Вып.7. Жанр и языковая личность. 351 с. С. 47-59.
<https://www.sgu.ru/structure/philological/linghist/sbornik-zhanry-rechi/materialy-vypuskov/vypusk-7>
13. Менькова, Н. Н.Языковая личность писателя как источник речевых характеристик персонажей, автореферат диссер...канд. филол. наук., Москва, 2005; 20 с.
14. Михалевич О.В. Проблема изучения языковой личности в лингвистике: исторический аспект // Вестник КРАУНЦ. Гуманитарные науки, 2011, с.145- 151 <https://cyberleninka.ru/article/n/problema-izucheniya-yazykovoy-lichnosti-v-lingvistike-istoricheskiy-aspekt; s.145>

15. Азарова, Л. Понятие языковой личности в лингвистике // Annales Universitatis Mariae Curie-Skłodowska; VOL. XXXV, 1-2017, с.169-181, <https://journals.umcs.pl/ff/article/download/4252/4693>
16. Мурат, В. П. Эстетический идеализм // Лингвистический энциклопедический словарь, Гл.ред. В.Н. Ярцева. М.: Советская энциклопедия, – 1990. – 685 с. <http://tapemark.narod.ru/les/594b.html>

Banovsha Mammadova

Summary

The Reflection of the Idealist Positivism in Karl Vossler's "Language Personality" Conception

The article studies the problem of reflecting idealistic positivism in the theory of "linguistic personality" by Karl Vossler. It reveals that Karl Vossler's "linguistic personality" theory places a strong emphasis on an individual's linguistic identity while ignoring the linguistic personalities of society, individuals, and ethnic groups. According to Vossler, the linguistic personality of a people is just a collection of various individual linguistic personalities. Thus, he came to accept the idea that different individual linguistic personalities actually serve as the foundation for the abstract linguistic personality of the people and society. K. Vossler refuses to identify anything other than the "author's style" in a person's linguistic personality due to his dedication to aesthetic idealism, ignoring other factors. Due to his adherence to aesthetic idealism, K. Vossler refuses to perceive anything other than the "author's style" in a person's linguistic personality, disregarding the reality that different linguistic personalities have phonetic, lexical, and grammatical characteristics.

Social, psychological, cognitive, pragmatic aspects of human (personality) speech behavior and their reflection in the linguistic picture of the world, as well as the language used by people in their professional activities, become the subject of increasing interest of researchers.

Бановша Маммадова

Резюме

Об отражении идеалистического позитивизма в теории «языковой личности» Карла Фосслера

В статье исследуется проблема отражения идеалистического позитивизма в теории «языковой личности» Карла Фосслера. Выявляется что, Карл Фосслер в своей теории «языковой личности» делает акцент на индивидуальную языковую идентичность, оставляя вне зоны своего внимания языковую личность социума, народа, этноса. Согласно Фосслеру, языковая личность народа – это всего лишь совокупность различных индивидуальных языковых

личностей. Он тем самым принимал факт того что, абстрактная языковая личность народа, социума на самом деле служит основой, базисом для различных индивидуальных языковых личностей. В силу своей приверженности к идеям эстетического идеализма, К.Фосслер отказывается видеть в языковой личности индивида ничего кроме «авторского стиля», тем самым не боясь во внимания факт наличия фонетических, лексических и грамматических особенностей индивидуальных языковых личностей.

Rəyçi: f.f.d., dos. T.Əmirova

Redaksiyaya daxil olma: 22.01.2022

Təkrar işlənməyə göndərilmə: 01.02.2022

Çapa qəbul olunma: 10.03.2022